



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñ ölkədə bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmüş layihələrin qrantlar yolù ilə maliyələşdirilməsi üçün 2014-cü ildə elan etdiyi "Universitet qrantı" məqsədli müsabiqəsinin (EIF/MQM/Universitet-1-2014-5(20)) qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: **Bəzi alitsiklik monoterpenlərin doymamış C<sub>3</sub>-spirtlər mühitində yodalkoksidləşmə reaksiyalarının araşdırılması, sintetik imkanlarının müəyyənləşdirilməsi və bioloji aktivliyinin tədqiqi**

Qrantın məbləği: 65 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: **Həbibova Almas Qüdrət qızı**

Layihənin nömrəsi: **EIF/MQM/Universitet-2014-5(20)-11/01/4-M-10**

Müqavilənin imzalanma tarixi: **14 iyul 2015-ci il**

Qrant layihəsinin yerinə yetirilmə müddəti: **12 ay**

Layihənin icra müddəti (başlama və bitmə tarixi): **01 avqust 2015-ci il – 01 avqust 2016-ci il**

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:


- |   |  |
|---|--|
| 1 | Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar<br><br>Bizim tərifimizdən bəzi monoterpenlərin alkoxihalogenləşməsi reaksiyaları aparılmışdır. Bu reaksiyalarda halogen daşıyıcı kimi N-bromsuksinimiddən (BSİ) kristallik yoddan (HgO-nin iştirakı ilə) istifadə olunmuşdur.<br>Bəzi monoterpenlərin N-bromsuksinimid və ya kristallik yodla (HgO-nin iştirakı ilə) doymamış C <sub>3</sub> -spirtlərlə alkoxihalogenləşməsi intratsiklik ikiqat rabitəsi üzrə stereo- və regioselektiv gedir. İlkin maddələrlə reaksiya nəticəsində 65% çıxıma qədər reaksiya məhsulları alınır. Bu tip birləşmələrin tərkibində halogen atomunun, doymamış ikiqat və üçqat rabitələrin iştirakı ilə üzvi sintezdə onları tətbiq etməklə ən müxtəlif praktik cəhətdən dəyərli məhsulların alınmasına nail |
|---|--|

olunur.

Yüksək parçalanmaya malik NMR spektrometrinin köməyi ilə alınan maddələrin quruluşu müəyyən olunmuşdur. Alınan birləşmələrin NMR spektrlerinin analizi  $H^1$  ( ${}^3J_{H1-H2}=10.1$  və  $4.4\text{ Hz}$ ) və  $H^6$  ( ${}^3J_{H6-H5}=8.3$  və  $0.7\text{ Hz}$ ) atomlarının visinal,  ${}^6H$  atomun aksial ( ${}^3J_{H4-H5}=11.6$  və  $6.9\text{ Hz}$ ) vəziyyətlərdə olduğunu göstərir. İkiqat rabitə üzrə reaksiya trans- birləşmə ilə nəticələnir. Uzaq SSQT  ${}^4J_{3H10-\beta H2}=0.7\text{ Hz}$  olması propinil (propinil) oksi qrupun  $\beta$ -orientasiyalı olduğuna dəlalət edir. Tsikldə olan metin protonlarına  ${}^4CHX$  ( $X=\text{Br}$ ,  $I$ ) məxsus olan signalların  $4.2$ - $4.3\text{ m.h.}$  çıxması reaksiyanın Markovnikov qaydasına uyğun getdiyini göstərir. Bu reaksiyanı reallaşdırarkən əvvəller məlum olan bitsiklik bromefirin alkoxsiyodlaşma məhsulu ilə müqayisədə molekulda xili tsiklləşmə reaksiyasındaki fərq müəyyən olunmuşdur.

Bizim tərəfimizdən propargilbromidin doymamış spirtlərlə reaksiyası nəticəsində müvafiq əvəzlənmiş butinolların propargil eflərlərini almışdır. Reaksiya məhsullarının yüksək çıxımına nail olmaq üçün reaksiya fazalararası kataliz şəraitində -trietylbenzilammonium xloridin (TEBAX) iştirakı ilə aparılmışdır.

Müvafiq asetilen spirtləri bizim tərəfimizdən məlum üsullarla alınmışdır. Əvvəller bu növ doymamış eflərləri turşu katalizatorunun iştirakı ilə, əsasən sulfat turşusu və ya p-toluolsulfoturşunun iştirakı ilə alırıldıkları, bu da bir sıra yanaşı reaksiyaların (əsasən dehidratlaşma reaksiyaları) getməsi ilə müşayət olunduğu, turş mühit aqressiv mühit olduğundan mexaniki qurğuları korroziyaya uğradırdı.




$R^1=C_6H_5CH=C-CH_3$  (1);  $C_6H_5$  (2); ցис- $C_6H_{11}$  (3);  $1,4-C_6H_4-O-CH_3$  (4);  $C_6H_5$  (5);

$C_6H_5CH=C(Br)CH_2CH_2$  (6);  $(CH_2)_5$  (7);  $(CH_2)_6$  (8);  $t-C_4H_9$  (9).

$R^2=H(1-4, 6)$ ;  $R^2=CH_3(5)$ ;  $CH_3(7-9)$ .

Görülən işlərin davamı olaraq indenə  $C_3$ -spirtlər və BSI ilə təsir etməklə müvafiq bromefirler, kristallik yod və klinopötolilitlə təsir etməklə isə müvafiq yodefirler alınmışdır. Indenin alkoxsiyodlaşdırılması "inden:doymamış  $C_3$ -spirti - 1:0,75 nisbətində  $-50^\circ\text{C}$  temperaturda, klinoptilolitin (0,25) iştirakı ilə 1 saat müddətində aparılmışdır. Çıxım 82%-dir. Reaksiyaya daxil olmayan yodun miqdarı natriumtiosulfatdan istifadə etməklə kənarlaşdırılır. Alkoksibromlaşma inden, doymamış spirt və BSI-nin iştirakı ilə aparılmışdır.




$X=Br(1,3), I(2,4)$

$R=CH=CH_2(1,4), C\equiv CH(2,3)$

Bu işlərə əlavə olaraq klinoptilolitin  $(NaK)_4CaAl_6Si_{30}O_{72}$  iştirakı ilə kristallik yod və allilspirtinin 1-allil-4-organobilzolla alkoxsiyodlaşma reaksiyası aparılmışdır. Bu zaman yüksək çıxmıla allil  $\beta$ -yodefirler alınmışdır. Alınmış birləşmələr fosformolibden heteropoliturşusunun iştirakı ilə əvəzlənmiş 1,4-dioksənlərə çevrilirler. Allil və propargil eflərinin xüsusən onların hidroksil və halogenli törəmələrinin alınma üsullarının təkmilləşdirilməsi onların kimyəvi xassələrinin öyrənilməsi və tətbiq sahələrinin genişləndirilməsi hazırlı dövrdə üzvi birləşmələrin sintezinin

obyekti kimi mühüm əhəmiyyətə malikdir. Bu birləşmələrin tərkibində C=C, C≡C, C-OH, C-Hal reaksiya mərkəzlərinin olması C-C rabitəsinin formalaşmasında böyük əhəmiyyətə malikdir və heterotsiklik birləşmələrin alınmasında istifadə olunur. C<sub>3</sub>-spirtlərin efirləri, onların hidroksil və halogen tərkibli törəmələri bioloji aktiv birləşmələr olaraq şüşə qarşı preparat kimi tibbdə, metalların turş mühitdə inhibitorları kimi istifadə oluna bilərlər. Allil β-yodefirlərin alınmasının rasional üsullarından biri alkenlərin propenolla və yodla HgO iştirakı ilə alkoksiyodlaşmasıdır. Müyyəyen olunmuşdur ki, HgO-nin klinoptilolitlə (NaK)<sub>4</sub>CaAl<sub>6</sub>Si<sub>30</sub>O<sub>72</sub> əvəzlənməsi reaksiyanı daha təhlükəsiz və zəhərli olmayan katalizatorla aparmağa imkan verir. Əvəzlənmiş alkenlər kimi allilbenzolun para- əvəzlənmiş törəmələrindən istifadə olunmuşdur. Bu birləşmələrin alkoxsihalogenləşməsi nəticəsində allil β-yodefirləri alınmışdır. Bu birləşmələrdə C-I rabitəsinin hidrolizi nəticəsində 1,2-diolların mono allil efirləri alınır ki, bunların fosformolibden heteropolitürsusunun sulu məhlulunda qızdırıldıqda molekulda tsiklləşmə nəticəsində aril əvəzlənmiş 1,4-dioksanlar alınır. Bu birləşmələrin quruluş analoqları metalların turş mühitdə korroziyasının inhibitorları kimi istifadə olunur.



X=CH<sub>3</sub>O (I, IV), C<sub>2</sub>H<sub>5</sub>O (II, V), Br (III, VI)


1-Heptenin propargil spirti, kristallik yod və HgO ilə aparılmış reaksiyası nəticəsində müvafiq propargil yodefiri alınmışdır. Alınmış birləşmənin kimyəvi xassələrinin tədqiqi aminometil və trialkilsilil törəmələrinin sintezi, hidratlaşması isə dioksan törəməsinin alınması ilə nəticələnmişdir.

Propargil efirlərinin və xüsusən də onların halogenli törəmələrinin alınma üsullarının təkmilləşdirilməsi, kimyəvi xassələrinin öyrənilməsi və tətbiq sahələrinin araşdırılması hazırkı dövrə üzvi sintezin tədqiqat obyekti olaraq mühüm əhəmiyyət kəsb edir. Bu birləşmələrin tərkibində reaksiya qabiliyyətli mərkəzlərin (C≡C, C=C, C-OH, C-Hal) olması onlardan heterotsiklik birləşmələrin alınmasında istifadə olunmasına imkan yaradır. Doymamış C<sub>3</sub>-spirtlərin efirlərinin halogenli törəmələri bioloji təsirə malik olduğundan tibbdə və eləcə də turş mühitdə metalların korroziyasının inhibitoru kimi tətbiq oluna bilərlər.

Doymamış β-halogenefirlərin alınmasının ən səmərəli üsulu tərkibində ikiqat rabitə olan üzvi birləşmələrin propargil spirti mühitində halogenalkooksilləşməsidir.


Propargil yodefirlər bioloji aktiv və antikorroziya xassələri göstərən birləşmələrdir.

Bu məqsədlə bizim tərəfimizdən 1-heptenin propargil spirti, kristallik yod və HgO iştirakı ilə yodalkoksilləşmə reaksiyası aparılmışdır.



Propargil yod efirinin (I) tərkibində "mütəhərrik" asetilen hidrogeninin, halogen atomunun olması onun əsasında bir çox çevrilmə reaksiyalarının aparılmasına və müxtəlif siniflərə mənsub olan üzvi

maddelerin alınmasına imkan verir. Birləşmənin (I) paroform və ikilli-aminlərlə (birxlorlu misin dioksanda mehlulunda) aparılan Mannix reaksiyası müvafiq aminmetil törəmələrinin (II) alınmasına gətirib çıxarıır.



Propargil yodefirin Spayer katalizatorunun iştirakı ilə trialkilsillileşməsi nəticəsində Farmer adduktu olan birləşmə (III) alınır.

Asetilen yodefirinin (I) Kuçerov reaksiyası şəraitində hidratlaşması müvafiq dioksan törəməsinin (IV) alınması ilə nəticələnir.

Alınmış yeni birləşmələrin quruluşunun İQ- və NMR üsulları ilə təsdiq olunmuşdur. Sintez olunmuş birləşmələrin təmiz olması NLX üsulu ilə silufol lövhə üzərində UV-254 (eluent heksan-dietil efiri) aparılmışdır.

Birləşmələrin İQ spektri nazik layda KBr həbində Specord 75 İR pribor cihazında çəkilmişdir. Bu maddələrin NMR  $\text{CDCl}_3$  bəhlulunda Bruker SF-300 (300.18 Mhz) çəkilmişdir.

Kalonka xromatoqrafiyاسından istifadə edərək, əvvəl heksandan sonra isə heksan-benzol qarışığından istifadə etməklə izomerləri ayıırlar.

**2** Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

Layihə üzrə yerinə yetirilmiş işlər 100% yerinə yetirilmişdir.

**3** Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Allil və propargil efirlərinin xüsusən onların hidroksil və halogenli törəmələrinin alınma üsullarının təkmilləşdirilməsi onların kimyevi xassələrinin öyrənilməsi və tətbiq sahələrinin genişləndirilməsi hazırlı dövrdə üzvi birləşmələrin sintezinin obyekti kimi mühüm əhəmiyyətə malikdir. Bu birləşmələrin tərkibində  $\text{C}=\text{C}$ ,  $\text{C}\equiv\text{C}$ ,  $\text{C}-\text{OH}$ ,  $\text{C}-\text{Hal}$  reaksiya mərkəzlərinin olması C-C rabitəsinin formalşamasında böyük əhəmiyyətə malikdir və heterotsiklik birləşmələrin alınmasında istifadə olunur.  $\text{C}_3$ -spirtlərin efirləri, onların hidroksil və halogen tərkibli törəmələri bioloji aktiv birləşmələr olaraq şüşə qarşı preparat kimi tibbdə, metalların turş mühitdə inhibitorları kimi istifadə oluna bilərlər.

2-Metil-1-fenilheks-1-en-5in-3-olu yüksək çıxmıla almaq üçün reaksiya fazalararası kataliz şəraitində -trietilbenzilammonium xloridin (TEBAX) iştirakı ilə aparılmışdır. Propargil bromidin propargil spirtinin bir sıra üzvi törəmələri ilə reaksiyaları nəticəsində müvafiq əvəzlənmiş butinolların propargil efirləri alınmışdır.

1-Alliloksi-2-brominden indenə  $\text{C}_3$  spirtlər və BSİ təsiri ilə alınmışdır. 1-alliloksi-2-yodinden isə indenə kristallik yod və klinoptilolitin təsiri ilə alınmışdır. Bu birləşmələrin tərkibində ikiqat və üçqat

rabitələrin, və halogenlərin olması onların müxtəlif kimyəvi çevrilmələrdə istifadə olunmasına imkan verir.

$\beta$ -Yodefirlərin alınmasının rasional üsullarından biri alkenlərin propenolla və yodla civə oksidi ilə alkoxsiyodlaşdırılması reaksiyasıdır. Bizim tərifimizdən civə oksidi katalizatorunun əvəzinə ekoloji cəhətdən əlverişli olan klinoptilolitdən istifadə olunmuşdur. Alkenlər qismində para-əvəzlənmiş allilbenzollardan istifadə olunmuşdur ki, onların alkoxsihalogenləşməsi nəticəsində aromatik sıra allil- $\beta$ -yodefirləri alınır. C-I rabitəsinin hidrolizi nəticəsində isə 1,2-diolların monoallil efirləri alınır ki, bunları fosformolibden heteropoliturşusunun məhlulunda qızdırıldıqda molekuladxılı tsiklləşmə məhsulları –aril əvəzlənmiş 1,4-dioksanlar alınır. Bu birləşmələrin analoqları metalların turş mühitdə effektiv inhibitorlarıdır.

Bizim tərifimizdən hepten-1in propargil spirti və kristallik yodla yodalkoksilləşmə reaksiyası aparılmışdır. Alınmış 5-Yodmetil-4-oksadesin-1 müxtəlif sinif üzvi birləşmələrin alınmasına imkan verir, belə ki, bu birləşmənin əsasında aminmetil törəməsi, Farmer adduktu və hidroliz nəticəsində dioksan törəməsi alınmışdır.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində slavə etməli!*)

1. Синтез пропаргиловых эфиров 1,1-диорганил-3-бутин-1-олов. Мир нефтепродуктов ,Вестник нефтяных компаний Том 11, 2015, стр. 25-27. ISSN 2071-5951, А.Г.Хабибова., Р.В.Курбанова ., А.К. Курбанова., С.Т. Байрамова ., Е.А.Алескерова

2. Региоселективное аллоксигалогенирование индена непредельными С<sub>3</sub>-спиртами. Мир нефтепродуктов ,Вестник нефтяных компаний .Том 1, 2016, стр. 22-24. ISSN 2071-5951, А.Г.Хабибова., Р.В.Курбанова ., А.К. Курбанова., С.Т. Байрамова ., Е.А.Алескерова

3. Аллоксииодирование некоторых замещенных п-аллилбензолов и циклизация полученных продуктов Нефтепереработка и нефтехимия. Том 2, Москва, 2016, стр. 25-27. ISSN 0233-5727. А.Г.Хабибова., Р.В.Курбанова ., А.К. Курбанова., С.Т. Байрамова ., Е.А.Алескерова

4. Йодалкоксилирование гептена-1 пропаргиловым спиртом и исследование свойств полученных соединений Мир нефтепродуктов ,Вестник нефтяных компаний Том 5, 2016, стр. 12-14. ISSN 2071-5951, А.Г.Хабибова Н.В. Джадарова С.Т. Байрамова ., Р.В.Курбанова . А.К Курбанова., Е.А.Алескерова

5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiqlik göstərilməlidir)  
(burada doldurmali)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak  
07-12 fevral 2016-cı il tarixində Abu-Dabidə Paris-Sorbonna Universitetində layihə rəhbəri Həbibova Almas Qüdrət qızının təcrübə mübadiləsində iştirak etmişdir.

Elmi biliklər və mədəniyyətlərin dialoqlarını nəzərdə tutan Sorbonna Abu-Dabi universiteti hər il mühazirələr, dəyirmi masalar, seminarlar keçirir.

- 9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)  
(burada doldurmali)

- 10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları

Layihə üzrə əldə olunmuş reaksivlərin siyahısı aşağıdakı cədveldə verilmişdir.

S.s	Məmulatların adları	Ölçü vahidi	Miqdarı
1	Natrium sulfat	kq	1
2	Sulfat turşusu	kq	3
3	Aseton	ltr	5
4	Etil efiri	ltr	2
5	Natrium nitrit	kq	1
6	Sulfanil xlorid	kq	0,6
7	Kalium bixromate	kq	2,5
8	Benzol	kq	10
9	Xlorid turşusu	kq	20
10	(R)-(+)-Limonen 99%	ml	25
11	(1R)-(+)- $\alpha$ Pinen $\geq 99\%$	qr	25
12	R-(-)-Carvon 98%	ml	30
13	Ditsiklopentadien	kq	10
14	3-Methoxy-2-cyclohexen-1-one	qr	50
15	4,4-Dimethyl-2-cyclohexen-1-one 97+%	qr	50
16	Yod	kq	1
17	Civə-2-oksid $\geq 99\%$	kq	1
18	Ammonium xlorid	kq	5

- 11 Yerli həmkarlarla əlaqələr

(burada doldurmali)

- 12 Xarici həmkarlarla əlaqələr


(burada doldurmali)

- 13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

Layihənin icraçılarından kiçik elmi işçi Bayramova.S.T. fəlsəfə elmləri doktoru dissertasiya işi üzrə elmi tədqiqatlar aparır.

14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) Layihənin rəhbəri dos. Həbibova.A. Q 26.05.2016-24.06.2016 tarixində AMEA-nın Aşqarlar Kimyası elmi-tədqiqat institutunda stajartırma kursu keçmişdir. Mövzu: "Propargil və allil halogenefirlərinin sürtkü yağlarına antimikrob aşqar əlavə olunması" Layihənin icraçısı dosent Qurbanova R.V. 28.12.2015-29.01.2016 tarixində AMEA-nın Neft Kimya prosesləri İnstitutunda stajartırma kursu keçmişdir. Mövzu: "Propargil halogenefirləri yağlara antimikrob aşqar kim"
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)

**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu


Müşavir  
Babayeva Ədilə Əli qızı  
  
(imza)

"05" 09 2016-cı il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Həbibova Almas Qüdrət qızı

  
(imza)

"05" 09 2016-cı il

Baş məsləhətçi  
Qurbanova Səmirə Yaşar qızı  
  
(imza)

"05." 09. 2016-cı il